

2020-ci il fevralı 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Tofiq Həsənovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 yanvar 2020-ci il tarixli 32 sayılı müraciət üzrə

## RƏYİ

Bakı şəhəri

19 yanvar 2020-ci il

Mən, ekspert qrupunun üzvü Tofiq Həsənov 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Müzadil Zaur oğlunun dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatının ləğv edilməsinə dair Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 yanvar 2020-ci il tarixli 32 sayılı müraciətini araşdıraraq **m ü ə y y ə n e t d i m :**

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli, 11/53-2 sayılı qərarı ilə təsdiq edilmiş (23 iyul 2010-cu il tarixli 15/58-6 sayılı və 19 oktyabr 2012-ci il tarixli 5/16 sayılı qərarları ilə dəyişikliklər edilmiş) Təlimatın tələblərinə uyğun və nəzərdə tutulan şikayətvermə müddətində verildiyindən icraata qəbul edilmiş və araşdırma aparılmışdır.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmişdir.

M.Z.Həsənov müraciətində 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 45/122 sayılı qərarı ilə Rusiya Federasiyasının vətəndaşı olması səbəbindən onun namizədliyinin qeydə alınmasından imtina edildiyini, ancaq Rusiya vətəndaşlığından artıq çıxdığını, başqa sözlə ikili vətəndaşlığı olmadığını əsas gətirərək bu qərarı mübahisələndirmişdir.

Dairə seçki komissiyası M.Z.Həsənovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onun həm də Rusiya Federasiyasının vətəndaşı olması faktı ilə əsaslandırmışdır.

Daxil olmuş müraciətlə bağlı dairə seçki komissiyasından M.Z.Həsənovun seçki sənədləri tələb olunaraq araşdırıldı. Məlum oldu ki, M.Z.Həsənov 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürdüyü zaman öz imzası ilə təsdiq edərək dairə seçki komissiyasına təqdim etdiyi öhdəlik ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olduğunu, seçkilərdə iştirak etmək hüququna malik olduğunu, ikili vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olmadığını göstərmişdir.

Lakin dairə seçki komissiyası tərəfindən deputatlığa namizəd kimi qeydə alındıqdan sonra Azərbaycan Respublikasının və Rusiya Federasiyasının müvafiq dövlət orqanlarından daxil olmuş məlumatlara görə onun həm də Rusiya Federasiyasının vətəndaşı olması faktı aşkarlanmışdır. Bununla bağlı dairə seçki komissiyası Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, Mərkəzi Seçki Komissiyası 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Həsənov Müzadil Zaur oğlunun Rusiya Federasiyasının vətəndaşı olması faktının aşkar olunması ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə zidd olan halları nəzərə alaraq həmin seçki dairəsi dairə seçki komissiyasının onun deputatlığa

namizədliyinin qeydə alınması haqqında 6 yanvar 2020-ci il tarixli 38/104 sayılı qərarını ləğv etmiş və M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması məsələsinə dairə seçki komissiyası tərəfindən yenidən baxılmasına dair qərar qəbul etmişdir.

38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyası 2020-ci il yanvarın 16-da M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması məsələsinə yenidən baxmış, onun Rusiya Federasiyasının vətəndaşlığında hələ də qalması faktını və bunun Azərbaycan Respublikasının Konstitusiyasının 85-ci və Seçki Məcəlləsinin 13.3.3-cü maddəsinin tələblərini pozduğunu əsas götürərək, onun namizədliyinin qeydə alınmasından imtina üçün hüquqi əsasların olması qənaətinə gəlmiş və onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etmişdir.

Araşdırma zamanı namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş M.Z.Həsənov Rusiya Federasiyasının vətəndaşlığından çıxması, başqa sözlə, ikili vətəndaşlığının qalması faktını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir.

Göstərilənlərə əsasən şikayət təmin edilməməli, M.Z.Həsənovun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli 45/122 sayılı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Konstitusiyasının 85-ci, Seçki Məcəlləsinin 13-cü, 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **rəy ə g ə l d i m :**

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə namizədliyi 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Müzadil Zaur oğlunun 18 yanvar 2020-ci il tarixli 32 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli 45/122 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərilsin.

Ekspertqrupunun üzvü

Tofiq Həsənov